

Birinci kursda oxuyanda nazirlikdə işe başlayır, xeyli müddət də orda çalışır. Ancaq bir müddət sonra özəl sektöra keçmək qərarı verir. Ətrafdakılardan onun bu fikrinə "hazırı qoyub, nisyanın arxasında getmək" kimi baxsa da, "Mən hiss etdiyim və ölücüb-biçdiyim qərarın arxasında getdiyimi biliirdim" deyən müsahibimiz "Caspian Event Organisers" şirkətinin baş direktorudur.

- 1992-ci ilin aprel ayından Material Ehtiyatları Nazirliyində çalışmağa başlamışınız. Bu, tələbəlik həyatınızın ilk dövrlərinə düşür. Bir tələbənin o vaxt nazirlikdə işe düzəlməsi necə oldu?

- Mən təhsil etibarile iqtisadçıyam və Azərbaycan Dövlət İqtisad Universitetinin axşam şöbəsini bitirmişəm. Birinci kursda oxuyurdum, o vaxt mövcud olan Material Ehtiyatları Nazirliyinin hesablaşma mərkəzinin mühasibat şöbəsinə işçi axtarıldığını eşitdim. Müsahibət etdim, yoxladılar və qəbul etdilər.

- Hazırda birinci kursda təhsil alan bir çox tələbəyə desək ki, nazirlik işçi axtarır, "tələbələri götürməzərlər" kimi düşünüb müsahibət etməzərlər. Qəbul ediləcəyinizdən emin idin?

- Əlbəttə ki emin deyildim, amma işləmek arzum çox böyük idi və mən özümə inanırdım. İşləmek üçün sənədimi təqdim etdiyim ilk yer nazirlik deyildi. Ondan əvvəl çox yere müsahibət etmişəm. Bəzən təcrübəm olmadığı üçün götürməzərlər, bəzən isə iş vaxtı məsələsində razılaşmırıq. Söhbət 1992-ci ildən gedir, o dövrde də qurumların, şirkətlərin işlə bağlı rejimləri də standart olmaya bilirdi. Bu səbəbdən, iş saatının 6-da deyil, 8-de də bittə biləcəyini deyirdilər. Mən isə dərsə getdiyim üçün işlərə müsahibət etdiyimdə, bildirirdim ki, 6-da mütləq işdən çıxmaliyam ki, dərsə catım.

- Nə vaxta qədər nazirlikdə çalışdırınız?

- Mən axşam növbəsində oxuduğum üçün təhsili yarımqıq qoyub hərbi xidmətə getməli oldum. 2 ildən sonra hərbi xidməti başa vurub qayıtdım və yene də Material Ehtiyatları Nazirliyində iqtisadçı-mühasib kimi çalışmağa davam etdim. Nazirlikdə işləmek kifayət qədər maraqlı olsa da, enerji dolu genc idim və özümü daha dinamik bir işdə sınamaq qərarına geldim.

- Adətən, dövlət strukturunda işləyən adamlar bu cür işlərin müəyyən üstün tərəflərini fikirləşib uzaqlaşmışdır. Özəl sektorun nazini çəkməkdənə, dövlət işində qalmağı seçirlər. Sizin bu qərarı verməyiniz necə oldu?

- Mən bir az aktiv adamam və oturaq iş məni sixirdi. Müstəqil Azərbaycanın ilk illəri idi və hesab edirdim ki, biznes üçün yaxşı imkanlar var. Əlbəttə ki, o bir günün qərarı deyildi, ciddi addım idı. Çox düşündüm. Həmi nağdını qoyub, nisyanın arxasında getmək kimi baxırdı, amma mən hiss etdiyim və ölücüb-biçdiyim qərarın arxasında gedirdim.

- Keçidi necə etdiniz?

- Koreya avtomobil istehsalçılarından olan "Daewoo" şirkətində satış mütexəssisi kimi işə başladım. Həmin avtomobillər bizim bazarada yeri idи və onları tanıtmağıydı. Uğurlu nəticələr göstərdik, qısa müddətdə istədiyimizə nail olduq.

- Bəs öz işinizi qurmağınız necə oldu?

- Bunun üçün müəyyən təcrübə qazanmaq lazımdı. Mən "Daewoo"dan sonra Böyük Britaniyanın sərgi və konfransların təşkililə məşğul iri sərgi operatoru - "ITE Group" şirkətinə kecdim. Artıq o dövrde "ITE Group Plc" şirkəti inkişaf edən bazarlarda uğurlu sərgilər təşkil edirdi. Mən sərgilərin təşkilü üzrə fealiyyət sahəsini tədqiq etdikdən sonra belə qənaətə geldim ki, bu fealiyyət növü həm maraqlı, həm də kifayət qədər perspektivli biznesdir və ona görə həmin dövrdə Azərbaycanda özü üçün tərəfdən axtarınan "ITE Group Plc." şirkəti mənə iş təklif edən zaman, böyük məmənliyətə razılıq verdim. Məndən əvvəl də onların Azərbaycanda əməkdaşları var idi, amma o qədər də aktiv deyildilər, uğurlu nəticələr göstərə bilmirdilər. Şirkət gördü ki, fealam, söz verdiyim hədəfləri vaxtında yerinə yetirməyə çalışıram. Şirkət də çalışdıqdan 2 il sonra dedilər ki, biz sən işçimiz yox, partnyorumuz kimi görmək isteyirik. Beləliklə, "Iteca Caspian" MMC yarandı. Mən artıq 20 ildən çoxdur ki, bu biznesdən yəmən və 20 ildən ki, "Iteca Caspian" şirkətinə

başçılıq edirəm. 2014-cü ildə isə "Caspian Event Organisers LLC"ni yaratdıq.

- Bir müsahibənizdə qeyd etmisiniz ki, şirkətə işlə bağlı müsahibət edən şəxslərə, son müsahibədə özünüz də iştirak etməye çalışırsınız. Bunu niya edirsiniz?

- Sizi inandırıram ki, Azərbaycanda bu biznesle məşğul olmağa başladığımız dövrde mən tek idim. Əlbəttə ki, "ITE Group Plc" şirkətinin xarici səbələri sərgilərə xarici şirkətləri cəlb etməkde mənə kömək edirdi, lakin məhz Bakıda mən tek idim. Ona görə işin bütün mərhələlərini yaxşı bilirəm. Bu işi bacarmaq üçün insanda enerji olmalıdır və mən onu hiss etməliyəm. O monada ki, kadrim bileyirler. Əger şənbə günü işləyibse, həftə içi bir gün seçib iştirahət götürməlidir. Həftə sonu işləyən şəxs növbəti həftəni davamlı işləyəndə, soruşuram ki, niyə iştirahətə çıxmır? İşçi həftə sonu dincəlmirsə, ondan normal iş gözləmək olmaz.

- Necə rəhbər olmağa çalışırsınız?

- Balansı qorumağa çalışıram. İlk gündən kollektivimizdə etimad və səmimiyyət ab-havası hökm sürür. Kabinetimin qapıları əməkdaşların üzüne həmişə açıqdır və hər bir işçi öz təklifini və ya problemini bildirmək, yaxud sadəcə məsləhət almaq üçün mənim yanımı gələ bilər. Bundan əlavə, biz iş yerindən kənardə da münasibat saxlayır və asude vaxtimizi bir yerdə keçiririk.

- Sərgi mövzusuna gələk. Şirkətlərimiz sərgilərdə iştirak etməyə nə dərəcədə məraqlıdır?

- 1994-95-ci illərlə bu günü müqayisə etsək, çox dəyişiklik var. O vaxt zəng vurub şirkətlərə sərgiye qatılmağı təklif edəndə, bunun üçün müəyyən məbləğ ödəməli olduqlarını bildirəndə, qəbul etmirdilər. Sovet vaxtı ümumi bir sərgi var idi, insanlar bir ay pulsuz orda məhsullarını nümayiş etdirirdilər. Bele dövrdən çıxmış şirkətləre deyəndə ki, 3-4 gün sərgidə iştirak üçün müəyyən məbləğ ödəyəcəksən, qəbul edə bilərdilər. Bu səbəbdən, telefon danışçıları, üzəbez görüşlər çox vaxt aparırı. İş adamlarına təklifimizi, sərgidə iştirakın onlara nə verəcəyini izah edirdim.

Sərgi bir alətdir. Siz ondan düzgün istifadə edirsinizsə, fayda götürəcəksiniz. Siz onu almınız, amma istifadə etməyi bacarmırsınızsa, bunu lazımsız hesab edəcəksiniz. Sərgi size lazımlı olan insanları müəyyən zaman-

lar dünyadan hər yerində var. Əvvəller sərgiye suvenir toplamaq üçün gedənlər var idi, indi bu da minimuma enir. Sərgi keçirilən məkanın şəhərdən uzaqda olması bu cəhətdən öz təsirini göstərdi. Bakı Ekspo Mərkəzi tikiləndə, bir az narahat idik, dedik ki, uzaqdır, ziynetçilərlərin azala bilər. Lakin bu narahatlıq reallaşmadı. Sərgilərin ziyarətçilərinin sayı artır və onların 80% peşəkar ziyarətçilər teşkil edir. Bu, çox gözəl nəticədir.

Internet aktuallaşmağa başlayanda, bildirilirdi ki, sərgilər ehtiyac olmayıla, hər kəsini onlayn edəcək. O qorxu bizdə var idi, amma nəticə əksini göstərdi. Onlayn imkanlar canlı görüşləri, ünsiyətləri qitlaşdırır. Artıq insanların bələ görüşlərə ehtiyacı var. Bir sahədə çalışan insanlar harada bir araya geləbilərlər? Əlbəttə ki, sərgi və konfranslarda.

Ancaq sərgi və konfransların insanlar üçün maraqlı olması cəhətdən bizim üzərimizə mesuliyyət düşür. Biz sərgilərin kontenti üzərində işləmeliyik. Bundan əvvəl sadəcə bir meydança olurdu, şirkətlər və qurumlar öz mehsullarını göstərirdilər. İndi bu, yetəri deyil. Sərginin ətrafında çox maraqlı program olmalıdır. Biz hazırda buna xüsusi diqqət edirik.

- Təhsil və karyera sərgilərinə dəhaçox gəncər gedirlər. Sərgidən çıxanda, bir çoxu ancaq təqəḍüli təhsil imkanı təqəḍim olunduğu, iş cəhətdən real heç nə olmadığını bildirirlər. Gəncər bu cür sərgilərənecə faydalana bilərlər?

- Sərgiye gedən şəxs ilk olaraq "Sərgiye niyə gedirəm?" sualını özüne verməlidir. Yəni hədəf dəqiq olmalıdır. Men "Daewoo" şirkətinə işə necə düzəlməsidim? Deməli, bir sərgiye qatılmışdım, orda bir neçə şirkətin nümayəndəsi ilə görüşdüm, biri də o şirkətin temsilçisi



"İşçi saat 7-dən sonra işdə qalırsa, izahat yazdırırıq"

Fərid Məmmədov: "İşçinin iş görmək üçün rəhbərin ağızından tapşırıq gözləməyini sevmirəm"

Aygün Asimqızı

İliy bir qədər az ola bilər, ancaq hiss etməliyəm ki, o, öyrənmək istəyir. Bir də ki səmimi olmasına fikir verirəm, mövqeyini bilməyə çalışıram. Ona görə, uzun illərdir ki, mən bu principi işi götürürəm.

Kollektivimiz artıq formallaşmış və indi həyətimizdə 60 nefərdən çox əməkdaş işləyir. Qeyd etmək istəyirəm ki, əməkdaşlarımız arasında kollektivlilik ruhu çox yüksəkdir. Onlar əsil peşəkarıllar və bu biznes sahəsinin xüsusiyyətini nəzərə alsaq, Azərbaycanda bu cür insanları sözün əsl mənasında barmaqla saymaq olar.

- Bəs iş prosesində kadrdan gözləntiniz nə olur?

- İşçi müəyyən təşəbbüslerənə çıxış etməlidir. İşçinin iş görmək üçün rəhbərin ağızından tapşırıq gözləməyini sevmirəm.

- İş rejimi ilə bağlı qaydalar necədir?

- Nizam-intizamsız nə işe qurmaq çətinidir. Ancaq nizam-intizam ciddi çərçivədə olmamalıdır. İş vaxtı ilə bağlı bizdə seçim var. İstəyirsin, 8-də gel, 5-də çıx, ya 9-də gel, 6-də get, ya da 10-də gel 7-də işini bitir. Əsas odur ki, işini görsün. Təbii ki biz işin monitörinqinə aparırıq. Bizim iş elədir ki, təhvil verməkla bağlı çox sərt son tarix müddəti olur. Büyük şirkəti üçün vaxt təyin olunur, elan verilir və həmin gün əşkənklik olmaması üçün hər bir işçisi məsuliyətə çalışıralıdır.

Düzdür, sərgilərimiz ərefəsində biz gec saatlara qədər, həftə sonları da işləyirik. Lakin çox nadir şirkətik ki, işçi saat 7-dən sonra işdə qalırsa, izahat yazdırırıq. Niye işdə qalıb? Səbhəbini bilmək istəyirik. İş yükü çoxdur, yoxsa ləng işləyib? Səbhəbini araşdırır işçinin təkliflərini alırıq. Çatdırı bilmədiyini görürükse, mümkündürse, müddəti uzada bilərik, yaxud əlavə resurs veririk.

Həftə sonu sərgimiz varsa, işçilərimiz iş-



da və bəlli məkanda toplayır. Bir il ərzində şəbəkə qura bilməyəcəyiniz qədər insanları 3 gün ərzində sizinlə görüsür. Ondan düzgün istifadə edən, hazırlanın, eminəm ki faydalananacaq. Stenddə dayanıb başınızı aşağı salsanız, telefonda vaxt keçirsiniz, heç kim sizə yalvarmayacaq ki, gəl, sənin xidmətine baxım. Sənin əməkdaşın stendində telefonla meşgul olanda, rəqib şirkət fəal olub yaxşı ünsiyət qurur və böyük xeyir götürür.

- İnsanların yanaşmasından da dərişəq. Çünkü sərgilərə getməyi faydasız hesab edənlər hələ də var. Sərgi iştirakçıya nə verir?

- Biz əsasən biznes yönümlü sərgilər təşkil edirik. Digər gruppular üçün da sərgilər olur, amma bu, çox azdır. Ona görə, bizim sərgilərə gələn mütəxəssislər niyə geldiklərini, nece faydalanaçaqlarını bilirlər. O adamlar vaxtlarını boşuna sərf etməzərlər. "Nə faydası var?" deyənlər indi çox azdır və deyim ki, belə insan-

idi. Stende yaxınlaşış söhbət etdim, avtomobilərə maraqlı olduğunu dedim, satışıda işləmək istediyimi bildirdim. Üstəlik, avtomobilərə bağlı nöqtələrə toxundum ki, qarşı terfi maraqlandıram. Gördülər ki, məlumatlı və həvəsliyəm, əlaqəmi götürdülər və mənə iş təklif etdilər.

Bir də başqa tərefdən baxaqq. Gənc təhsil sərgisine gedir və xaricdə təqəḍüli təhsil imkanı isteyir. Amma birinci fikirləşmək lazımdır ki, o təqəḍüli mənə niyə vermelidir, bunun üçün nə etmişəm? Karyera ilə bağlı sərgilərdən dərişəq, şirkətlər onlara yaxınlaşan gəncərlərə blank verirler ki, doldurub onlara göndərsinlər. Gəncərlər deyirlər ki, biz iş isteyirik, bu deyir ki, blankı doldurub göndər və s. Sərgidə heç kimə yerində iş təklif etmirlər. İştirak edən şirkət sərgiye çıxırsa, çox kadrla görüşmək isteyir, seçimi çoxalır. Ondan sonra kimise dəvet edirlər, kimise yox. Bu da normal haldır.